

Azərbaycan Xalq Cümhuriyyəti - 98

Azərbaycan Xalq Cümhuriyyətinin dil siyasəti

Dil hər bir millətin mənliyinin əsasıdır. İnkışaf etmiş zəngin dil mədəniyyətinə sahib olan xalq əyilməzdir, ölməzdir, böyük gələcəyə malikdir. Bizim çox gözəl, zəngin dilimiz var. Azərbaycan dili şeiriyyət dilidir.

Heydər ƏLİYEV

Müstəqil dövlətin və bu dövlətin mənsub olduğu xalqın varlığını özündə ehtiva edən dil siyasəti Azərbaycan Xalq Cümhuriyyəti Hökumətinin diqqət yetirdiyi əsas sahə olmuşdur. Cümhuriyyət Hökuməti 1918-ci il 27 iyun tarixli qərarı ilə o zaman türk dili adlanan Azərbaycan dilini dövlət dili elan etmişdir.

Müstəqil dövlətin əsas attributlarından olan Azərbaycan dili xalqımızın mənəvi sərvəti, milləti öz keçmişinə bağlayan, gələcəyə səsləyən əbədi varlıqdır. Kökümüz, milli mədəniyyətimiz, ən nəhayət, əxlaqımızdır. Hələ neçə yüz iller bundan önce bu dilin varlığı və saflığı uğrunda mübarizə aparmış I Şah İsmayıllı Səfəvinin Azərbaycan dövlətciliyində bu sahədəki rolunu yüksət dəyərləndirən ümummilli lider Heydər Əliyev demişdir: "Şah İsmayıllı görkəmli dövlət xadimi, siyasi şəxsiyyət, Azərbaycanı birləşdirən insandır. Azərbaycanın qədim dövlətçiliyi Şah İsmayılin adı ilə bağlıdır".

Qaynaqlardan məlum olur ki, Azərbaycan dili əsrlər boyu inkışaf edə-edə zamanın süzgəcindən keçərək kamil bir dile çevrilmişdir. Xalq yazıçısı Mirzə İbrahimovun təbərinə desək: "Azərbaycan dili qanadlı xəyalları, coşqun ehtirasları, dərin fikirləri ifade edə bilir. Eyni zamanda bu dil gözəldir, cazibədardır, şeirlə, ahənglə, musiqi ilə doludur". Bu dil həm də ona görə qüdretli və əzəmətlidir ki, o Azərbaycan xalqının, Azərbaycan Respublikasının dövlət dilidir. Bu ince və lətafətli dil bütün dövrlərdə öz gözəlliyi və şirinliyi ilə dünya dillərinə meydan oxumuşdur. Təsadüfi deyil ki, bir çox tanınmış sənetkarlar bu dilin gözəlliyini duyaraq onu öyrənmək həvəsində olmuşlar. Böyük rus şairi M.Y.Lermontov Qafqazda olarken dostu S.A.Rayevskiyə yazdı ki, Avropada fransız dilini bilmək nə qədər vacibdirse, Qafqazda da Azərbaycan dilini bilmək o qədər zəruridir.

Çar Rusiyasının müstəmləkə baxovundan qurtulan ölkəmizde - yenice müstəqilliyi elan etmiş Azərbaycan Xalq Cümhuriyyəti Hökuməti 27 iyun 1918-ci il tarixli qərarı ilə o zaman türk dili adlanan Azərbaycan dilini dövlət

dili elan etmişdir. Ölkədə bir-birə Azərbaycan dilinə kecidin yaradacağı problemləri nəzərə alan hökumət qərarına əsasən, ölkədə məhkəmə, inzibati idarəciliy və digər vəzifələri icra edənlər Azərbaycan dilini lazımi seviyyədə öyrənənədək idarə və müəssisələrdə rus dilinin də işlədilməsi məqbul sayılır. Cümhuriyyətin daxili işlər naziri Behbud xan Cavanşir o zaman "Azərbaycan" qəzetiinin müxbiri ilə müsahibəsində məsələyə geniş aydınlaşdırır. Dövrün zəruretindən irəli gəlir. Əlbəttə bu, çox davam etməyəcəkdir. Yüksek vəzifədə işləyen və türk dilini bilməyən məmurlar uzun müddət işləyə bilməyəcəklər. İki ildən sonra Azərbaycanın bütün müəssisələri milliləşdiriləcəkdir. Türk dilini bilməyən məmurlar isə vəzifələrini itirməkdən ötrü bizim dili öyrənməli olacaqlar".

Hətta hökumət bacarıqlı və səriştəli işçiləri itirməmək, elecə də kütłəvi savadsızlığı aradan qaldırmaq, dövlət dilinin öyrənilməsi və inkışaf etdirilməsi üçün lazımi tədbirlər həyata keçirirdi. 1919-cu ilin sentyabrından Azərbaycan dilinin öyrənilmesi üçün kurslar təşkil edilmiş, hətta bu məqsədlə hökumət tərəfindən 351 min manat vəsait ayrılmışdı.

Vətən, dil, millət - bunlar AXC-nin əsas diqqət yetirdiyi məsələlər idi. Hökumət milli kadrların hazırlanması məqsədilə bu sahədə təhsilin tamamilə yenidən qurulmasını qərara almışdı. Odur ki, dil və təhsil sahəsində ilk mühüm tədbirlərdən biri də məktəblərin milliləşdirilməsi oldu. Azərbaycan Hökumətinin 1918-ci il 28 avqust tarixli qərarında göstərilirdi ki, bütün ibtidai məktəblərdə təhsil şagirdlərin öz ana dilində aparılmalı və dövlət dili olan Azərbaycan dili icbari suretdə heyata keçirilməlidir. Azərbaycan dilini bilməyən şagirdlər üçün üçüncü və dördüncü siniflərdə rus şöbələri açılmışdı. Bu şöbələrdə Azərbaycan dilini intensiv şəkildə tədris olunurdu ki, iki il-dən sonra həmin şagirdlər artıq ana dilində təhsillərini davam etdirə bilsinlər. Beşinci

sınıfdan sonra şagirdlər məktəbi qurtarana qədər tədris rus dilində aparılırdı, həmin siniflərdə Azərbaycan dilinin tədrisi həftədə 4 saatdan az olmayaraq məcburi fənn kimi keçirilirdi.

Azərbaycan Hökumətinin realaşdırıldığı tədbirlər nəticəsində bölgələrdə, idarə və təşkilatlarda böyük coşqu ilə savadsızlığı ləğvetmə kursları işə başlamışdı, artıq 1919-cu ilin əvvəllərində ölkədə dövlət hesabına 637 ibtidai və 23 orta ixtisas təhsili məktəbi fəaliyyət göstərirdi. Orta məktəblərin arasında 6 kişi və 4 qadın gimnaziyası, 5 realnı məktəb, 3 müəllimlər seminariyası, 3 müqəddəs Nina qız tədris müəssisəsi, politexnik və kommersiya məktəbləri var idi. 1919-cu ilin əvvəllərində Bakı müəllim qadınlar seminariyası kişi müəllimlər seminariyasına əvərildi. Həmin ilin iyulunda Lenkeran kişi və qadın gimnaziyaları Xalq Maarif Nazirliyinin tabeliyinə keçirildi.

Parlament üzvləri Azərbaycan dilinə vaxtaşırı münasibət bildirir, yeni kursların, məktəb, seminariya və institutların açılmasına xüsusi diqqət yetirirdilər. Parlamentin avqustun 21-də keçirilən iclasında Bakı Universitetinin (indiki BDU) açılması ilə bağlı deputatların çıxışlarında dil məsələsinə xüsusi diqqət yetirilmişdi. Çıxış edənlərin, demək olar ki, hamısı universitetdə, ölkənin bu ilk ali məktəbinde tədrisin ana dilində aparılması məsələsinə böyük əhəmiyyət vermişdir. Bakı Universitetinin açılması məsələsinə həsr olunan iclasda Azərbaycan dilinin dövlət dili kimi inkışafi, onun tədris və təhsil işində yeri haqqında ciddi mülahizələr söylenilmişdi. Daha sonra parlament 1919-cu ildə Göycayda realnı məktəb açmaq haqqında qanun layihəsi təsdiq etmişdir.

1918-ci il dekabrın 27-də Azərbaycan Xalq Cümhuriyyətinin hərbi naziri Səməd bəy Mehmandarovun 34 sayılı əmri ilə Azərbaycan-türk dili orduda da dövlət dili kimi qəbul edilmişdir. Hərbi nazir orduda xidmət edən, lakin dövlət dilini bilməyən zabitlər qarşısında tələb qoymuşdu ki, bir ay müddətində, heç olmasa, komanda sözlərinin azərbaycanca qarşılıqlarını öyrənsinlər və əsgərlərə Azərbaycan dilində komanda versinlər. Bir ay müddətində bu tələbi yerinə yetirə bilməyən zabitlər dərhal ordudan xaric edilməli idilər. Azərbaycan dilinin öyrənilməsi və savadsızlığın leğvi üçün orduda müvafiq kurslar təşkil edilir və həmin kursların aparılmasına təcrübəli

mütəxəssislər celb olunur. Hökumət 1919-cu il fevralın 11-də Azərbaycan milli orduunda türk dilində süvarı qoşunlarının nizamnaməsinin təsdiqi haqqında qərar qəbul etmişdir.

Cümhuriyyət Hökumətinin başçısı Fətəli xan Xoyskinin çıxışlarında dövlət dili sahəsində görülən işlər barəsində vaxtaşırı verilən məlumatlar ana dilinin hökumətin daim diqqət mərkəzində durduğunu göstərirdi: "İndi məktəblər milliləşdilər. İbtidai məktəblər və bəzi siniflər milliləşmişlər, bir çox yeni məktəblər açılmışdır" və yaxud "İndi şüklär olsun bir çox ədliyyə idarələrinə türk dili bilən adamlar təyin edilmişlər".

Azərbaycan dilinin, sözün əsl mənasında, dövlət dili kimi işlənməsi təcrübəsi geniş şəkildə Azərbaycan Parlementinin dilində de öz əksini tapmışdı. Dilçi mütəxəssislərin dediklərinə görə, dövlət idarələrində müəyyən müdət ərzində rus dilinin işlənməsinə icazə verilməsi parlamentə aid deyildi. Ona görə parlamentdə dillərin işlənməsi məsəlesi, təbii olaraq, qanunverici hakimiyyətin, parlament üzvlərinin öhdəsinə buraxılmışdı. Parlamentin istifadə etdiyi dil dövlət dili statusuna malik Azərbaycan türkçəsi idi. Qeyri-yerli parlament nümayəndələri çıxışlarının rus dilində olmasını təklif etdikdə, iclaslardan birində bu məsələ ayrıca muzakirə olunmuş və bu xüsusda qərar qəbul edilmişdi. Parlamentin rəsmi dili Azərbaycan türkçəsi elan olunmuş, digər millətlərin nümayəndələrinin rus dilində çıxış etmələri məqbul hesab edilmişdir. Bununla belə, rəsmi sənədlərin hamisi dövlət dilində tərtib edilirdi. Dövlət dilində olmayan sənədlərin üstündə parlamentin sədr müavini Həsən bəy Ağayev, adətən, belə bir məzmunda dərkənar qoyurdu: "Ərizə türkçə lisanda olmadığı üçün encamsız qalır".

Azərbaycan Xalq Cümhuriyyətinin dil siyasətindən parlamentin dilinin özüne-məxsusluğu da xüsusi qeyd edilməlidir: dövlətin bu ali orqanında yazılı dillə şifahi nitq arasında ciddi fərq olmuşdur. Bəzi istisnalar nəzərə alınmazsa, sənədlərin, təkliflərin dili ümumi, bəlkə də, məcburi bir prinsipe əsaslanmış, şifahi nitqində isə bir qayda olaraq sərbəstliyə imkan verilmişdir. İclasların gedisi ndə bəzi gərginliklər nəzərə alınmazsa, dil etiketi yetərinə gözlənilmişdir.

**Rəhman SALMANLI,
"Azərbaycan"**